



Action funded by
the European Union



Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

virtual müzakirə

Azərbaycanda ƏMTQ və SEQ üzrə qayda layihələrinin hazırlanmasına dair
Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) üzrə
Qayda layihəsi: ƏMTQ-nin həyata keçirilməsi üzrə milli sxemin
təqdimatı

xanım Banuçiçək Axundzadə Nəsirova

18 avqust 2020-ci il

Action implemented by:





Action funded by
the European Union



Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

ƏMTQ üzrə Qayda layihəsinin hazırlanması üçün hüquqi əsas

- *“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1175-VQ nömrəli Qanununun tətbiqi barədə* Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2018-ci il 193 nömrəli Fərmanı
- Fərmanın 1.1.3-cü yarımbəndi - ətraf mühitə təsirin, o cümlədən transsərhəd təsirin qiymətləndirilməsinin aparılması qaydasının və müddətinin müəyyən edilməsi

Action implemented by:





Action funded by
the European Union



Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

Azərbaycan Respublikasında ƏMTQ, o cümlədən transsərhəd təsirin qiymətləndirilməsi üzrə fəaliyyətə nəzarəti həyata keçirən orqanlar

Ümumi nəzarət

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Transsərhəd təsirin qiymətləndirilməsi üzrə nəzarət

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

Action implemented by:





Action funded by
the European Union



Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

ƏMTQ-nın milli səviyyədə aparılması qaydası

- “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavədə **nəzərdə tutulan fəaliyyət növlərinə** münasibətdə ƏMTQ-nin tətbiqi zəruridir.
- **Sifarişçi (layihəni icra edən)** nəzərdə tutulan fəaliyyətə dair ƏMTQ-ni Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Ekoloji Ekspertiza Agentliyi (DEEA) ilə **ilkin məsləhətləşmələrdən** sonra başlayır.

Action implemented by:





Action funded by
the European Union




Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

ƏMTQ nəzərdə tutulan fəaliyyətin bütün mərhələlərini əhatə edir:



Action implemented by:





Action funded by
the European Union



Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

İlkin məsləhətləşmələr və ƏMTQ həcminə dair sənəd

- **İlkin məsləhətləşmə nədir?** - İlkin məsləhətləşmələr qiymətləndirmənin məzmununun, həcmnin və metodlarının əvvəlcədən müəyyənləşdirilməsi, ƏMTQ sənədində əks olunacaq məlumatların dolğunluğu və düzgünlüyünün təmin edilməsi məqsədi Sifarişçi (layihəni həyata keçirən) və ya onun adından ƏMTQ üzrə təşkilat tərəfindən DEEA-nə müraciətdir.
- **Sifarişçinin müraciəti** - *ərizədən*, ərizəyə əlavə edilən *layihə barədə məlumatdan* və *qiymətləndirmə həcminə dair ilkin sənəddən* ibarət olub, uyğunluğu Agentlik tərəfindən təsdiqlənir
- Həcmə dair sənəd və DEEİ-nin rəyi Agentliyin internet sahifəsində yerləşdirilir və ictimaiyyətə çatdırılır. Bu mərhələdə ictimai dinləmə könüllüdür.

Action implemented by:





Action funded by
the European Union



Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

Qiymətləndirmə həcmində təsirlər müəyyən edilən ətraf mühit komponentləri:

Atmosfer
havasına

Təbii və süni
landşaftlara

Ekoloji sistemlərin
vəziyyətinə və
bioloji müxtəlifliyə

Sosial-iqtisadi sahəyə
(məşğulluğa, təhsilə,
səhiyyəyə, yol-nəqliyyat və
mühəndis infrastrukturuna)

Yerüstü və yeraltı
sulara

Yerin təkinə və
torpaq qatına

Ekoloji həssas
ərazilərə

Maddi və mədəni irsə

Su tutarlarının
dib səthinə

Bitki və heyvanlar
aləminə

Əhəlinin
sağlamlığına

İqlim dəyişmələrinə

Action implemented by:





Action funded by
the European Union



Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

ƏMTQ həcminə dair sənədin məzmunu:

- istinad olunan normativ hüquqi aktlar və qiymətləndirmənin məlumat bazası, məsul qurumlar;
- araşdırılmalı olan alternativ variantların növləri;
- ətraflı təhlil tələb edən təsirlərin növləri və ətraf mühit bölmələri;
- ekoloji risk səviyyəsi, qiymətləndirmənin həcmi və üsulları;
- ƏMTQ sənədi hazırlayan şəxslərdən (mütəxəssislərdən) tələb olunan bilik və bacarıq sahələri;
- İctimai məlumatlandırma vasitələri barədə təkliflər, həmçinin ictimai müzakirələrin tövsiyə olunan tarixi və yeri.

Action implemented by:





Action funded by
the European Union



Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

Layihə barədə məlumat

- sifarişçi və ƏMTQ-yə cavabdeh təşkilat barədə məlumat;
- nəzərdə tutulan fəaliyyətin məqsədi, mərhələləri, ümumi təsviri (yerləşmə ərazisi (rayonu), miqyası, texniki-iqtisadi göstəriciləri və mahiyyəti);
- nəzərdə tutulan fəaliyyətin olmadığı halın və ya təklif olunan alternativ variantların (yer, texnoloji seçim, enerji mənbələri, mühəndisi-kommunikasiya və digərləri) qısa təhlili;
- ətraf mühitə gözlənilən potensial təsirlərin, habelə mümkün transsərhəd təsirlərin ümumi həcmi (sxem və ya izahatla);

Action implemented by:





Action funded by
the European Union



Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

ƏMTQ hesabatının məzmunu (Müəyyən edilən ƏMTQ həcmi Hesabatda nəzərə alınır):

- nəzərdə tutulan fəaliyyətin təsviri, məqsədi, mərhələləri, ətraf mühitə təsirinin növləri və ekoloji risk səviyyəsinin qiymətləndirilmə üsulları;
- ƏMTQ sənədinin hazırlanması zamanı istinad edilən normativ hüquqi baza;
- nəzərdə tutulan fəaliyyətin həyata keçiriləcəyi ərazinin sosial-iqtisadi inkişaf perspektivləri;
- nəzərdə tutulan fəaliyyətin həyata keçiriləcəyi ərazinin mövcud ekoloji vəziyyətinin və həssaslığının qiymətləndirilməsi;
- nəzərdə tutulan fəaliyyət nəticəsində ətraf mühitin vəziyyətində yarana biləcək dəyişikliklərin və onların nəticələrinin proqnozlaşdırılması;
- ƏMTQ-nin həcmi müəyyən edilərkən nəzərdə tutulan fəaliyyətin transsərhəd təsiri aşkar edildiyi halda, həmin təsirlərin qiymətləndirilməsi;
- nəzərdə tutulan fəaliyyətə dair ən azı iki alternativ variant (həmin fəaliyyətdən imtina variantı daxil olmaqla), habelə tətbiq olunan ən səmərəli texnoloji alternativlərin ekoloji əsaslandırılması;
- fəvqəladə və qəza halları üzrə ekoloji risklərin proqnozlaşdırılması;
- nəzərdə tutulan fəaliyyətin həyata keçirilməsinin bütün mərhələlərində ətraf mühitin mühafizəsi tədbirləri, habelə ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərin qarşısının alınması, azaldılması və yumşaldılması tədbirləri;
- nəzərdə tutulan fəaliyyətin bütün mərhələləri üzrə ətraf mühitin idarə olunması planı;
- ətraf mühitin monitorinqi planı;
- istismar müddəti başa çatdıqdan sonra ərazinin reabilitasiya planı;
- ictimai dinləmələrə və müzakirələrə dair məlumatlar.



Action funded by
the European Union



Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

ƏMTQ Hesabatının DEEA-nə təqdim edilməsi

- “Dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi Qaydası” 20 may 2020-ci ildə təsdiq edilmişdir
- ƏMTQ sənədi, o cümlədən transsərhəd kontekstdə ƏMTQ sənədləri (hesabatları) DEEA tərəfindən dövlət ekoloji ekspertizasından keçirilir, ekspertizanın nəticələrindən asılı olaraq ona **dövlət ekoloji ekspertiza rəyi** verilir.

Action implemented by:





Action funded by
the European Union



Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

Dövlət ekoloji ekspertizasının rəyi

- Sifarişçi (layihəni həyata keçirən) nəzərdə tutulan fəaliyyətlə bağlı tikintiyə icazə alınması üçün dövlət ekoloji ekspertizası rəyini tikintiyə və istismara icazə verən aidiyyəti üzrə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, müvafiq yerli icra hakimiyyəti orqanına, Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinə təqdim edir.
- DEE-nin aparılması 60 (altmış) gün müddətində həyata keçirilir. Təqdim olunan sənədlərin həcmindən asılı olaraq, dövlət ekoloji ekspertizasının keçirilmə müddəti 30 (otuz) gün uzadıla bilər.

Action implemented by:





Action funded by
the European Union



Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

İctimai dinləmələrin keçirilməsi qaydası

- ictimai dinləmə keçirilərkən nəzərdə tutulan fəaliyyətin həyata keçirildiyi ərazidə yaşayan fiziki və həmin ərazidə fəaliyyət göstərən hüquqi şəxslərin, və ya təsirə məruz qalma ehtimalı olan ərazidə yerləşən daşınmaz əmlak mülkiyyətçilərinin, vətəndaş cəmiyyəti institutları və digər maraqlı tərəflərin iştirakı təmin edilir;
- İctimai dinləmələrin iştirakçılarna rəy və təkliflərini bildirmələri üçün şərait yaradılır və dinləmə ictimaiyyətin hər bir nümayəndəsi üçün açıq elan olunur;
- Sifarişçi ictimai dinləmə barədə elanı və ƏMTQ sənədinin layihəsini öz rəsmi internet sahifəsində yerləşdirir və müvafiq mətbuat orqanları vasitəsilə dinləməyə ən azı 7 (yeddi) iş günü qalmış ictimaiyyəti məlumatlandırır, müvafiq elanın həmçinin Agentliyin rəsmi internet sahifəsində yerləşdirilməsi üçün ona müraciət edir.
- İctimaiyyətin rəy və təklifləri, habelə dinləmənin yekun sənədi ƏMTQ hesabatına daxil edilir və ƏMTQ zamanı nəzərə alınır.

Action implemented by:





Action funded by
the European Union



Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

İctimai dinləmənin keçirilməsi məsuliyyəti

- İctimai dinləmə fəaliyyətin icrasının nəzərdə tutulduğu inzibati ərazidə **müvafiq yerli icra hakimiyyəti orqanının və ya bələdiyyə orqanının** nümayəndəsinin **sədrliyi ilə keçirilir.**
- **İctimai dinləmə DEEA-nin**, qiymətləndirməni həyata keçirən ƏMTQ üzrə təşkilatın (ƏMTQ qiymətləndiriciləri ilə), ictimaiyyət nümayəndələrinin, habelə zəruri olduqda ETSN-nin və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin **iştirakı ilə keçirilir.**

Action implemented by:





Action funded by
the European Union



Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

Diqqətiniz üçün təşəkkür edirik!

Action implemented by:

